

**Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında**

**MƏLUMAT**

Sıra №-si	Sənədin (fərman, sərəncam, tapşırıq və tövsiyə) adı, tarixi, nömrəsi	Tapşırığın, tövsiyənin bəndinin nömrəsi	Tapşırığın, tövsiyənin məzmunu	Tapşırığın, tövsiyənin icra müddəti	İcranın gedişinə aid məlumat (görülmüş işlər)	Tam icra olunub	Qismən icra olunub	İcra olunmayıb	Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri
1.	Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”	4.4.4.	İnsan alveri qurbanlarına xidmət göstərən dövlət və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosial yönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılması	2020-2024-cü illər	<p>Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində “İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərə xidmət göstərən qeyri-dövlət sığınacaqlarının imkanlarının və potensialının artırılmasına dair təşəbbüslər istiqaməti” üzrə həyata keçirilən 2 layihəyə 30 000 (otuz min) manat maliyyə ayrılıb. Bakı və Gəncə şəhərlərini əhatə layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none"><li>Bakı və Gəncə şəhərlərində insan alveri qurbanları və potensial qurbanlar üçün sığınacaqlarda məskunlaşan şəxslərin layihə müddəti ərzində qidalanma, geyim və bu kimi digər xərcləri qarşılanmış, eləcə də onlara hüquqi və psixoloji dəstək göstərilmişdir. Sığınacaqlarda olan 29 qadının pandemiya şəraiti ilə əlaqədar 190 manat sosial yardım almasına dəstək göstərilmiş, 15 nəfər qadın isə işlə təmin olunmuşdur.</li></ul> <p>Bundan əlavə, Bakı şəhərində yerləşən sığınacaqda məskunlaşan qadınlar üçün “Şərqliyik, fərqli deyilik”, “Qurbanın davranışı onun istismarı üçün şərt deyil!”, “Ailədaxili zorakılıq və onun psixoloji aspektləri”, “Qadın, ailə və cəmiyyət” və digər mövzularda 11 təlim keçirilib.</p> <p>Gəncə şəhərində yerləşən sığınacaqda məskunlaşan 32 şagirdin təhsilinə dəstək məqsədilə sığınacağa cəlb olunmuş könüllülər</p>	Tam icra olunub			

		4.6.1.	İnsan alverinə qarşı mübarizədə dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və özəl sektor arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanıb Milli Koordinatora təqdim edilməsi	2020-2021-ci illər	<p>tərəfindən məşğələlər təşkil olunub, 4 azyaşlı uşağın uşaq bağçasına, 7 uşağın isə məktəbə qəbul olunmasına köməklik edilib. Eyni zamanda layihə çərçivəsində 47 qadın və 59 uşaq tibbi müayinədən keçirilib.</p> <p>İnsan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təkliflər ümumiləşdirilərək Milli Koordinatora təqdim ediləcək.</p>	Tam icra olunub			
		4.6.2.	İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması	2020-2024-cü illər	<p>Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində 19 QHT layihəsinə 172 500 (yüz yetmiş iki min beş yüz) manat maliyyə ayrılıb. Müsabiqə aşağıdakı 3 istiqaməti əhatə edib:</p> <ol style="list-style-type: none"> <li>1. İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərə xidmət göstərən qeyri-dövlət sığınacaqlarının imkanlarının və potensialının artırılmasına dair təşəbbüslər;</li> <li>2. İnsan alverinin qarşısının alınması üzrə preventiv tədbirlərin təşkilinə dair təşəbbüslər;</li> <li>3. İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasına dair təşəbbüslər.</li> </ol>	Tam icra olunub			

				<p>Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar təlimatlarına uyğun olaraq, kütləvi hal daşıyan tədbirləri (təlim, dəyirmi masa, seminar və s.) əhatə edən 6 layihənin icrası mümkün olmadığından bu layihələr aztəminatlı ailələrə ərzaq, tibbi-gigiyenik vasitələr və digər növ yardımların edilməsi istiqamətinə dəyişdirilib.</p> <p>"İnsan alverinin qarşısının alınması üzrə preventiv tədbirlərin təşkilinə dair təşəbbüslər" və "İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasına dair təşəbbüslər" istiqamətləri üzrə layihələr Bakı, Sumqayıt, Lənkəran və Şirvan şəhərlərini, Abşeron, Quba, Qusar, Xaçmaz, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Biləsuvar, Cəlilabad, Astara, Masallı, Lerik, Yardımlı rayonlarını əhatə edib. İcra olunan layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none"><li>• Bakı şəhərində 138 nəfər insan alveri qurbanı və ya insan alverindən zərər çəkməsi ehtimal olunan şəxsə sosial, hüquqi və psixoloji dəstək göstərilib. "Məlumatlı ol ki, insan alverinin qurbanına çevrilmə" adlı bukletlər çap olunaraq vətəndaşlar arasında paylanılıb. 30 nəfər qadının gələcəkdə kiçik bizneslərini qurmaq üçün "Biznesə nədən başlamaq olar?" mövzusunda təlimlər keçirilib və zərərçəkmişlər bacarıq və qabiliyyətlərinə uyğun peşə kurslarına istiqamətləndirilib.</li><li>• Bakı şəhərində 18 yaşadək sosial təhlükəli vəziyyətdə olan, baxımsız, cinayət və hüquqpozuntusu törətmiş, əməyi istismar olunmuş, zorakılıq və digər neqativ hərəkətlərin qurbanı olan uşaqlar üçün reabilitasiya xidmətləri təşkil olunub. Həmçinin bu uşaqların valideynləri və ailə üzvlərinə hüquqi yardımlar göstərilib.</li><li>• Sumqayıt şəhərində 37 nəfər insan alveri qurbanına, 190 nəfər isə insan alverindən zərər çəkməsi ehtimal olunan şəxsə sosial, hüquqi və psixoloji dəstək göstərilib.</li><li>• Region vətəndaşlarının maarifləndirilməsi məqsədilə Lənkəran və Şirvan şəhərləri, Qəbələ,</li></ul>				
--	--	--	--	---	--	--	--	--

				<p>Oğuz, İsmayılı, Quba, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və Astara rayonlarında insan alverinə qarşı mübarizəyə dair ümumilikdə 31 tədbir keçirilmişdir. Həmçinin mövzu ilə bağlı çap edilmiş bukletlər vətəndaşlar arasında paylanılmışdır.</p> <ul style="list-style-type: none"><li>• Lənkəran şəhəri, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad rayonlarında insan alverindən zərərçəkmiş və zərərçəkməsi ehtimal olunan şəxslər üçün "Biz sizinləyik!" mövzusunda tədbir keçirilib. Bundan əlavə "İnsan alveri və hüquqlarınız" adlı 2000 ədəd buklet hazırlanaraq könüllülər tərəfindən əhaliyə paylanılıb. Lənkəran rayonunda "Yardım Mərkəzi" yaradılıb və bu Mərkəz tərəfindən 400 nəfərdən çox insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərə hüquqi, psixoloji və sosial yardım göstərilib.</li><li>• "İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində" adlı elektron kitab hazırlanıb. Kitabda "Beynəlxalq hüquqda insan alveri", "İnsan alveri ilə mübarizə sahəsində xarici ölkələrin qanunvericiliyi və praktikası" kimi mövzularda məlumatlar yer alıb.</li><li>• İnsan alverinə qarşı mübarizə mövzusunda Lider televiziyası və TTV, SİA TV, Kanal 5, Dünya TV kimi internet televiziolarında verilişlər yayımlanıb.</li><li>• İnsan alverinə qarşı mübarizədə effektiv tədbirlərin artırılması, insanların insan alveri cinayətkarlarından qorunması və bu sahədə digər aktual məsələləri özündə əks etdirən 12 elektron banner hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.</li></ul> <p>Pandemiya şəraiti ilə əlaqədar dəyişdirilən layihələr çərivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none"><li>• Bakı və Şirvan şəhərləri, Quba, Qusar, Xaçmaz, İsmayılı və Siyəzen rayonlarında ümumilikdə 446 aztəminatlı ailəyə ərzaq və tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar paylanılıb.</li><li>• Pandemiyanın yaratdığı fəsadlar, virusdan qorunma üsullarını özündə əks etdirən ümumilikdə 1000 ədəd maarifləndirici buklet</li></ul>				
--	--	--	--	--	--	--	--	--

				<p>hazırlanaraq, Bakı və Şirvan şəhərləri, Quba, Qusar, Xaçmaz və İsmayıllı rayonlarının əhalinin sıx olduğu ərazilərdə paylanılıb.</p> <ul style="list-style-type: none"><li>• Bakı şəhərində "Post-pandemiya dövründə gənclərin psixoloji savadlılıq Proqramı" layihəsi həyata keçirilib. Layihə çərçivəsində uşaqların və yeniyetmələrin zehni sağlamlığı, pandemiya dövründə məktəblərdə, uşaqlarda və gənclərdə yarana biləcək psix-emosional problemlərin profilaktikası ilə bağlı təlimlər keçirilib.</li></ul>				
--	--	--	--	--	--	--	--	--